



**5 BEYNƏLXALQ
SENİYABR XEYRİYYƏCİLİK
GÜNÜ**

*"Qazanılan pullar da
şəffaf olmalı,
xərclənən vəsait də.
O zaman
xeyriyyəcilik də
dirçələr, cəmiyyətdə
balans da qorunur"*




Milyonçularımız gözə dəymir

Nə sirdisə, biz adı varlılar sıyahısında hətta ilk onluqda
olanların da hər hansı xeyriyyəcilik əməlindən xəbər tutmuruq

Sentyabrın 5-i dünyanın çox ölkələrində Beynəlxalq Xeyriyyəcilik Günü kimi qeyd edilir. Xeyriyyəcilik Günü barədə qərar 2012-ci il dekabrın 17-də BMT Baş Məclisinin 67-ci sessiyasında çıxarılib. 1997-ci il sentyabrın 5-də dünyada xeyriyyəciliyi ilə məşhurlaşmış Tereza Ana 1997-ci ilin 5 sentyabrında vəfat edib və BMT Baş Assambleyası da həmin tarixi Beynəlxalq Xeyriyyəcilik Günü olaraq qərar verib.

Tereza Ananın xeyriyyəciliyi bərədə danışmaq fikrində deyil. Özümüzün xeyriyyəcileri kifayet qəddərdir. Lakin təessüf ki, milli xeyriyyəcilərimiz haqqında keçmiş zamanda danışmaq məcburiyyətindəyik. Çünkü müasir dövrümüzdə kimin ne işlə, hər hansı xeyriyyəciliklə meşğul olduğunu bilmirik. Bu barədə məlumatlar çox kasaddır. Bir çoxları hənsə xeyrixah əmələ imza atsalar da, bunun ictimai-ləşməsini istəmirlər. "Sağ əlin verdidini sol el bilməməlidir", principinə bağlılıqdan daha çox, "dövləti-alı nə qədər qazanıraq bilməsin", təlaşı desək, yəqin daha doğru olar. Yene de təessüf ki, vergidən yayınma, gəlirlərin gizlədləməsi, "qara məhasibatlıq" gerçəyi mövcuddur. Dövlət işimiz yoxdur. Dövlət üzərinə düşəni edir. Müxtəlif fondlar var, onların sayesində müəyyən kateqoriyadan olan insanlara yardım olur, hənsə təbəqənin ehtiyacları qarşılır. İncəsənətə, mədəniyyətə həmilik göstərilir. Temir edilən, abadlaşan tarixi abidələr, tikilən ictimai obyektlər var. Amma sərr deyil ki, cəmiyyətdə xeyriyyəcilik ənənələrinin yaşadılması vacibdir. Xeyriyyəcilik dövlətə çiyin-çiyine verməkdir. Dövlətə dayaq verən insanlarımız – xeyriyyəciler hanı bes?

Keçmişə baxıqdə xeyriyyəciliyin ən bariz nümunələrini görə bilirik. Milli mətbuatımızın banisi Həsen bey Zərdabi 1872-ci ilde Bakıda "Cəmiyyət-xeyriyyə"ni təşkil etib. Azərbaycanın şəhər və kəndlərinin gezərek imkanlı şəxsləri cəmiyyətə üzv olmağa teşviq etib. Ve beləliklə də yardımına ehtiyacı



olanlara dəstək verilib. Azərbaycan milyonçuları – Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Murtuza Muxtarov, İsa bəy Hacınski, Hacı Şixəli Dadaşov, Aşurbəyovlar, Şəmsi Əsədullayev və adını çəkmədiyimiz neçə-neçə varlı, imkanlı şəxslərin adının qarşısına ilk növbədə messenat – xeyriyyəci ismi yazılır. Bu şəxslərin hamısı həm də məktəb açmaq (oğlanlar, qızlar məktəbi), təhsilə yardım etmek, tələbələrin təqaüdünü qarşılıqla, imkansız uşaqları oxutmaq, onlara təhsil verməklə, milli mətbuatımızı dəstəkləməklə, xəstəxana, məscid, teatr binası tikmək, şəhəri abadlaşdırmaq, Bakıya çəkilən su kəmərinin xərcini qarşılıqla, hətta acliqdan, təbii felakətlərdən eziyyət çəkən ölkələre yardım etməklə adalarını tarixə yazıblar.

Həzirki milyonçular nə edir? Nə sirdisə, biz adı varlılar sıyahısında hətta ilk 10-da olanların da hər hansı xeyriyyəcilik əməlindən xəbər tutmurug. Səbəb nadir? Sosİoloq Əhməd Qəşəmoğlu "Şərq"ə açıqlamasında bir neçə səbəb olduğunu bildirdi:

- Həzirədə elə mürəkkəb cəmiyyətdə yaşayıraq ki, bir deyil, bir neçə səbəb axtarmalıq. Bəli, ölkəmizdə xeyriyyəcilik ənənələri güclü olub. Burjua Bakı-sında milyonçuların qazancı aşkar id. Kim nə qədər varlığı, pulu, malı var, bilinirdi. Onların gizlilikləri yox idi, servetlərini gizlətmirdilər. Çünkü o serveti öz emekləri, zəhmetləri hesabına elde

etmişdilər. Həm də o insanların mənəviyyatı da zəngin idi. Yüksek insani keyfiyyətlərə, kamil xarakterə malik idilər. İslam faktoru da güclü rol oynayır. İslama qazancın müəyyən hissəsinin ehtiyachi insanlara paylanması qaydası var ve bu şəxslər de dini qanunlara riyət edirdilər. Ona görə de cəmiyyətdə xeyriyyəcilik üstün idi, getdikcə də genişləndirdi. O zamanın varlı şəxsləri "kim daha çox xeyriyyəcilik edə", yarışına çıxmışdılardı, indiki bəzi varlılar kimi "kimin daha çox villası, xarici ölkələrdə mülkü var", yarışına yox. Həzirdə imkanlı şəxsləri xeyriyyəciliyi etməyə çəkinirlər. Şəxsen təndiğim bir adamdan xahiş etmişəm xeyriyyəcilikle bağlı, deyib ki, Əhməd müellim, edərəm, baş üstə, ancaq sabah 1-2 taşkilatdan geləcəklər ki "qardaş, deyəsen, pulun çoxdu, bize de ver". Xeyriyyəcilik etmək istəyən də nedənse qorxur, çəkinir. Səbəblərdən biri də budur ki, insanların xeyriyyə cəmiyyətlərinə inamı itib. Bəzi cəmiyyətlər, fondlar zamanında firıldala məşğul oldular, toplanan ianələr aidiyyəti üzrə xərclənmedi, ona görə de İnsanlarda inamsızlıq var ki, harada ianə etsem, pul keçirsem, görəsən ünvanına çatacaqmı, alıdyayı üzrə xərclənəcəkmi. Bu məsələlərdə şəffaflıq başlıca amildir. Qazanılan pullar da şəffaf olmalı, xərclənən vəsait de. O zaman xeyriyyəcilik de dirçələr, cəmiyyətdə balans qorunur.

Melahət Rzayeva